

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” Publik Hüquqi Şəxsinin (“Qrup”) Təsisçisinə və Rəhbərliyinə:

Rəy

Biz “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” Publik Hüquqi Şəxsinin eləcə də onun ərazi reklam idarələrinin və törəmə müəssisələrinin (bundan sonra “Qrup”) 31 dekabr 2023-cü il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixdə bitən il üzrə konsolidasiya edilmiş mənfəət və ya zərər və digər məcmu gəlir, konsolidasiya edilmiş kapitalda dəyişikliklər və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış konsolidasiya edilmiş maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2023-cü il tarixinə Qrupun maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsas

Biz auditə Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq fərdi hesabatımızın “Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblər üçün müəyyən etdiyi “Etika məəcəlləsinin” (MBESS məəcəlləsi) tələblərinə uyğun olaraq biz Qrupdan asılı deyilik və biz digər etik öhdəliklərimizi MBESS məəcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Digər məsələ

31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə Qrupun konsolidasiya edilmiş maliyyə hesabatları digər audit şirkəti tərəfindən yoxlanılmış və 30 iyun 2023-cü il tarixində müsbət rəy verilmişdir.

Konsolidasiya edilmiş maliyyə hesabatları üzrə rəhbərliyin və idarəetmə səlahiyyətləri verilmiş şəxslərin məsuliyyəti

Rəhbərlik konsolidasiya edilmiş maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, saxtakarlıq və ya xətalər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasına zəmin yaradan zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Qrupu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Rəhbərlik Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq konsolidasiya edilmiş maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatının hazırlanmasından ibarətdir. Kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur. Lakin, belə əminlik səviyyəsi Beynəlxalq Audit Standartlarına uyğun auditin aparılması zamanı bütün əhəmiyyətli təhriflərin aşkar olunacağına zəmanət vermir. Fırıldaqqılıq və ya səhv nəticəsində yarana biləcək təhriflər o halda əhəmiyyətli hesab edilir ki, onlar ayrı-ayrılıqda və ya bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bilsin.

Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit çərçivəsində biz auditin aparıldığı bütün müddət ərzində peşəkar mülahizələr irəli sürür və peşəkar skeptisizmi saxlayırıq. Bundan əlavə biz:

- Saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq konsolidasiya edilmiş maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərini müəyyən edir və qiymətləndirir, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayır və tətbiq edir, rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsas təmin edən audit sübutu əldə edirik. Fırıldaqqılıq nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. Belə ki, fırıldaqqılıq gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, təhrif edilmiş şəkildə təqdim edilməsi və ya daxili nəzarət sistemində sui-istifadə hallarını nəzərdə tutur.
- Qrupun daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının işlənilib hazırlanması məqsədilə audit üçün əhəmiyyətli olan daxil nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Tətbiq edilən uçot siyasətlərinin uyğunluğunu, uçot təxminlərinin və rəhbərlik tərəfindən hazırlanmış müvafiq açıqlamaların əsaslı olduğunu qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi ilə bağlı rəhbərliyin mülahizələrinin uyğunluğu və əldə edilmiş audit sübutlarına əsasən Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyəti ilə bağlı əhəmiyyətli dərəcədə şübhə yarada biləcək hadisə və şərait üzrə qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair fikir bildiririk. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu barədə nəticəyə gəldikdə, biz auditor rəyimizdə diqqəti konsolidasiya edilmiş maliyyə hesabatlarındakı müvafiq açıqlamalara cəlb etməli, belə açıqlamalar yetərli olmadıqda, rəyimizi dəyişdirməliyik. Nəticələrimiz auditor hesabatının tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və şəraitlər Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini dayandırmasına səbəb ola bilər.
- Konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, o cümlədən açıqlamaları və konsolidasiya edilmiş maliyyə hesabatlarında mövcud əməliyyatlar və hadisələrin düzgün təqdim edilməsini qiymətləndiririk.
- Konsolidasiya edilmiş maliyyə hesabatları haqqında rəy bildirmək üçün Qrupa daxil olan müəssisələrin maliyyə məlumatları və Qrupun biznes fəaliyyəti ilə bağlı kifayət qədər audit sübutlarını əldə edirik. Biz qrup auditinin yönləndirilməsi, nəzarət edilməsi və nəticələrinə görə məsuliyyət daşıyıq. Biz audit rəyinə görə müstəsna məsuliyyət daşıyıq.

Biz digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və vaxtı, əhəmiyyətli audit nəticələri, eləcə də audit prosesində müəyyən etdiyimiz daxili nəzarət sistemindəki əhəmiyyətli çatışmazlıqlar barədə məlumat təqdim edirik.

30 may 2025-ci il

Bakı, Azərbaycan Respublikası

RSM Azerbaijan


**“AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT REKLAM AGENTLİYİ”
PUBLİK HÜQUQİ ŞƏXSİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2023-CÜ İL TARİXİNƏ**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)


	Qeyd	31 dekabr 2023-cü il	31 dekabr 2022-ci il (yenidən hesablanmış*)
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Əmlak və avadanlıqlar	7	4,548,519	4,858,100
Qeyri-maddi aktivlər	8	1,058,040	1,147,936
Aktivdən istifadə hüququ	9	1,046,485	1,739,670
Uzunmüddətli aktivlər üzrə qabaqcadan ödənişlər		-	38,070
Təxirə salınmış vergi aktivi	19	139,631	131,678
Cəmi uzunmüddətli aktivlər		6,792,675	7,915,454
Cari aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	10	9,976,424	4,128,227
Ticarət və digər debitor borcları	11	3,019,763	3,337,196
Mal-material ehtiyatları	12	1,359,109	1,710,548
Digər aktivlər	13	846,849	683,081
Cəmi cari aktivlər		15,202,145	9,859,052
CƏMİ AKTİVLƏR		21,994,820	17,774,506
KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
Kapital			
Nizamnamə fondu		10,000	10,000
Digər kapital	14	3,586,405	3,586,405
Bölüşdürülməmiş mənfəət		12,520,930	8,589,687
CƏMİ KAPİTAL		16,117,335	12,186,092
Öhdəliklər			
Uzunmüddətli öhdəliklər			
İcarə öhdəlikləri	9	419,766	1,185,020
Cəmi uzunmüddətli öhdəliklər		419,766	1,185,020
Cari öhdəliklər			
Ticarət və digər kreditör borcları	15	1,830,303	1,464,417
Təxirə salınmış gəlirlər	16	2,817,916	2,088,743
İcarə öhdəlikləri	9	765,260	673,276
Cari mənfəət vergisi öhdəliyi		44,240	176,958
Cəmi cari öhdəliklər		5,457,719	4,403,394
CƏMİ ÖHDƏLİKLƏR		5,877,485	5,588,414
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		21,994,820	17,774,506

*Qeyd olunmuş müəyyən məbləğlər 2022-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına uyğun deyil və aparılmış düzəlişləri 22 sayılı qeyddə əks etdirir.

30 may 2025-ci il tarixində Rəhbərliyin adından təsdiqlənmiş və imzalanmışdır.


Fərhad Adıgözəlov
İdarə heyətinin sədri




Anar Babayev
Maliyyə şöbəsinin müdiri

5-29-cu səhifələrdə verilmiş qeydlər konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

“AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT REKLAM AGENTLİYİ”
PUBLİK HÜQUQİ ŞƏXSİ
KONSOLIDASIYA EDİLMİŞ MƏNFƏƏT VƏ YA ZƏRƏR HAQQINDA HESABAT
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

		31 dekabr 2023-cü il tarixində bitən il üzrə	31 dekabr 2022-ci il tarixində bitən il üzrə (yenidən hesablanmış*)
	Qeyd		
Reklam yayım haqqlarından gəlir	17	22,787,576	19,313,591
Reklamçılıq xidmətlərindən gəlir		671,234	1,830,202
Reklam daşıyıcılarının satışından gəlir		271,982	740,021
Montaj və demontajdan gəlir		16,201	76,130
Cəmi gəlirlər		23,746,993	21,959,944
Digər gəlirlər	18	950,100	-
Əmək haqqı və əlaqədar xərclər		(15,050,905)	(13,944,652)
Köhnəlmə və amortizasiya xərcləri	7/8	(1,146,091)	(1,045,861)
Aktivdən istifadə hüququnun köhnəlmə xərcləri	9	(693,185)	(647,892)
Rabitə xərcləri		(370,352)	(223,268)
Ofis xərcləri		(311,861)	(234,999)
Marketing xərcləri		(305,059)	-
Maliyyə aktivləri üzrə gözlənilən kredit zərəri üzrə ehtiyat xərci	11	(304,106)	(219,857)
Nəqliyyat xərcləri		(276,146)	(270,671)
Təmir və texniki xidmət xərcləri		(275,686)	(338,978)
Satılan malların maya dəyəri		(262,771)	(716,271)
Sığorta xərcləri		(200,100)	(139,078)
Pəşəkar xidmət xərcləri		(167,839)	(173,629)
Təmizlik və sanitariya üzrə xərclər		(144,979)	(140,064)
Montaj və demontaj üzrə xərclər		(125,643)	(169,597)
Ezamiyyə xərcləri		(107,271)	(53,151)
Reklam qurğularının icarə xərci		(103,698)	(317,338)
Xeyriyyə xərcləri		(100,000)	(100,000)
Qısamüddətli icarə xərcləri		(88,667)	(65,370)
Bank xərcləri		(74,097)	(72,669)
Mal-material üzrə ehtiyat xərci	12	(70,949)	(30,407)
Kommunal xərclər		(52,394)	(49,650)
Təhlükəsizlik xərcləri		(52,208)	(53,273)
Sosial xərclər		(50,484)	(45,655)
Gəlir vergisindən başqa digər vergi xərcləri		(14,536)	(38,957)
İT xərcləri		(7,948)	(31,556)
Əvəzsiz verilən mallar		(7,074)	(121,818)
Daşınma xərci		(335)	-
Digər xərclər		(48,327)	(95,360)
Cəmi əməliyyat xərcləri		(20,412,711)	(19,340,021)
Vergi və faiz xərclərindən əvvəlki mənfəət		4,284,382	2,619,923
Faiz xərcləri	9	(148,785)	(195,580)
Vergidən əvvəlki mənfəət		4,135,597	2,424,343
Mənfəət vergisi xərci	19	(204,354)	(104,757)
İl üzrə xalis mənfəət		3,931,243	2,319,586

*Qeyd olunmuş müəyyən məbləğlər 2022-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına uyğun deyil və aparılmış düzəlişləri 22 sayılı qeyddə əks etdirir.

30 may 2025-ci il tarixində Rəhbərliyin adından təsdiqlənmiş və imzalanmışdır.

Fərhad Adıgözəlov
İdarə heyətinin sədri

Anar Babayev
Maliyyə şöbəsinin müdiri


5-29-cu səhifələrdə verilmiş qeydlər konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.


“AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT REKLAM AGENTLİYİ”
PUBLİK HÜQUQİ ŞƏXSİ
KONSOLIDASIYA EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Nizamnamə fondu	Digər kapital	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
31 dekabr 2021-ci il	10,000	3,586,405	6,270,101	9,866,506
İl üzrə xalis zərər (yenidən hesablanmış*)	-	-	2,319,586	2,319,586
31 dekabr 2022-ci il (yenidən hesablanmış*)	10,000	3,586,405	8,589,687	12,186,092
İl üzrə xalis zərər	-	-	3,931,243	3,931,243
31 dekabr 2023-cü il	10,000	3,586,405	12,520,930	16,117,335

*Qeyd olunmuş müəyyən məbləğlər 2022-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına uyğun deyil və aparılmış düzəlişləri 22 sayılı qeyddə əks etdirir.

30 may 2025-ci il tarixində Rəhbərliyin adından təsdiqlənmiş və imzalanmışdır.


Fərhad Adıgözəlov
İdarə heyətinin sədri


Anar Babayev
Maliyyə şöbəsinin müdiri

“AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT REKLAM AGENTLİYİ”
PUBLİK HÜQUQİ ŞƏXSİ
KONSOLIDASIYA EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeyd	31 dekabr 2023-cü il tarixində bitən il üzrə	31 dekabr 2022-ci il tarixində bitən il üzrə (yenidən hesablanmış*)
ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:			
Mənfəət vergisindən əvvəl mənfəət		4,135,597	2,424,343
Düzəlişlər:			
Əmlak, tikili və avadanlıqların köhnəlmə xərci	7	1,071,901	987,419
Qeyri-maddi aktivlərin köhnəlmə xərci	8	116,361	121,292
Aktivdən istifadə hüququnun köhnəlmə xərcləri	9	693,185	647,892
İcarə öhdəlikləri üzrə faiz xərci	9	148,785	195,580
Əsas vəsaitin silinməsi		1,244	-
Gözlənilən kredit zərəri üzrə ehtiyat xərci		304,106	219,857
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		6,471,179	4,596,383
Ticarət və digər debitor borclarda dəyişiklik	11	13,327	(175,360)
Digər aktivlərdə dəyişiklik	13	(163,768)	(311,854)
Ticarət və digər kreditor borclarda dəyişiklik	15	365,886	101,436
Təxirə salınmış gəlirlərdə dəyişiklik	16	729,173	409,636
Mal-material ehtiyatlarında dəyişiklik	12	351,439	(68,003)
Maliyyə sanksiyası		-	(851,359)
Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		7,767,236	3,700,879
Ödənilmiş faiz xərci	9	(148,785)	(195,580)
Ödənilmiş mənfəət vergisi		(345,025)	-
Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri		7,273,426	3,505,299
İNVESTİSIYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:			
Əmlak və avadanlıqların alınması	7	(725,494)	(1,482,473)
Qeyri-maddi aktivlərin alınması	8	(26,465)	(127,792)
Aktivdən istifadə hüququ üzrə verilmiş avans		-	(5,412)
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(751,959)	(1,615,677)
Maliyyələşdirmə fəaliyyətləri üzrə pul vəsaitlərinin hərəkəti			
İcarə öhdəlikləri üzrə əsas məbləğin ödənişi	9	(673,270)	(518,012)
Maliyyələşdirmə fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(673,270)	(518,012)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım	10	5,848,197	1,371,610
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	10	4,128,227	2,756,617
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	10	9,976,424	4,128,227

*Qeyd olunmuş müəyyən məbləğlər 2022-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına uyğun deyil və aparılmış düzəlişləri 23 sayılı qeyddə əks etdirir.

30 may 2025-ci il tarixində Rəhbərliyin adından təsdiqlənmiş və imzalanmışdır.

Fərhad Adıgözülov
İdarə heyətinin sədri



Anar Babayev
Maliyyə şöbəsinin müdiri

5-29-cu səhifələrdə verilmiş qeydlər konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.